

ƏLAVƏ 1

E KATEQORİYALARI ÜÇÜN MEDIA BƏYANNAMƏSİ

Akkreditasiya üçün müraciət edən KİV nümayəndələri aşağıda qeyd edilmiş şərtləri və qaydaları qəbul edir. Onlar yarış / tədbir məkanında KİV nümayəndələri üçün xüsusi ayrılmış yerə gəldikdə bu bəyannaməni oxuyub imzalayacaqlar.

Qaydalar

1. Akkreditasiya yalnız redaksiya məqsədləri üçün verilir.
2. Ərizəçilər KİV təşkilatlarının əməkdaşları olmalarını təsdiq edən iş vəsiqəsini təqdim etməlidirlər.
3. Sərbəst surətdə fəaliyyət göstərən jurnalist və ya fotoqraflar hər-hansı bir media qurumuna aidiyyatları olduqlarını təsdiq edən yazılı sübut təqdim etməlidirlər.
4. Rəsmi akkreditasiya fərdi xarakter daşıyır və ötürülə bilməz. Üstünlük hər zaman xəbər / foto agentliklərinə, qəzetlərə, jurnallara və AGF tərəfindən qəbul edilmiş xüsusi KİV-ə veriləcəkdir.
5. Yarış meydançasında mobil telefonlardan istifadə qadağandır.
6. Yarış zamanı yarış meydançasında müsahibələrin götürülməsi qəti qadağandır.
7. Mətbuat üçün ayrılmış yerlərdə diqqəti cəlb edən və ya nümayişkaranə davranış və ya plakatlardan istifadə qadağandır.

Qeydlər

1. AGF yuxarıda göstərilən qaydalara əməl edilməmə hallarında sanksiya tətbiq etmək hüququnu özündə saxlayır.
2. Bir və ya daha çox qaydalara riayət etməmə akkreditasiyanın dərhal geri götürülməsi ilə nəticələnə bilər.
3. AGF-nin mətbuat katibliyi tərəfindən verilən sanksiyalara qarşı şikayət verilə bilər. Bu cür şikayət sanksiyanın verilməsi haqda bildirişin təqdim edilməsindən sonra 24 saat ərzində AGF-nin Baş katibinə yazılı şəkildə təqdim edilməlidir. AGF-nin Baş katibinin qərarı son olaraq qətidir.

Aşağıda imza çəkən şəxs yuxarıdakı şərtləri oxuduğunu və qəbul etdiyini təsdiqləyir.

KİV / TAM ADI:	
ADI, SOYADI:	
TARİX:	
İMZA:	

ƏLAVƏ 2

HÜQUQ SAHİBİ OLAN (RT) VƏ OLMAYAN (ENR) MEDIA QRUPLARI ÜÇÜN YAYIMÇI BƏYANNAMƏSİ

1. HÜQUQLAR

YAYIMÇI AGF-nin rəsmi yarışları / tədbirlərində və ya tanıdığı yarışlarda / tədbirlərdə canlı yayım hüquqlarının AGF tərəfindən yalnız müəyyən şərtlərlə verildiyini qəbul edir.

2. ŞƏKİLLƏR

YAYIMÇI lentə alınan bütün görüntülərin müstəsna olaraq televiziya istifadə ediləcəyini təsdiqləyir. İnternet saytları, bloqlar və ya kanallar kimi internet və ya digər elektron və ya rəqəmsal platformalarda yayımlanması üçün ayrıca müqavilə bağlanmalıdır.

YAYIMÇI lent yazıları / görüntüləri üçüncü tərəflərə satmayacağını və ya hər hansı bir şəkildə təqdim etməyəcəyini təsdiqləyir.

Bu Bəyannamənin 1 və 2-ci bəndlərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həll olunacaqdır.

3. ÜMUMİ

YAYIMÇI, tədbir zamanı AGF tərəfindən veriləcək göstərişlərə ciddi şəkildə riayət edəcəyini təsdiqləyir.

YAYIMÇI, yarışın / tədbirin qaydalarına müvafiq olaraq zonalara giriş üzrə məhdudiyyətlərə ciddi şəkildə riayət etməyi qəbul edir.

Hüquq sahibi olmayan KİV nümayəndələri yalnız AGF tərəfindən KİV nümayəndələri üçün ayrılmış yerə, Qarışıq Zonaya, eləcə də yalnız podium məşqləri günlərində yarış zalına və yarışlar başlamazdan əvvəl məşq zalında onlar üçün xüsusi ayrılmış yerlərə daxil ola bilərlər.

YAYIMÇI, akkreditasiyasına əsasən icazə verilməyən zonalara daxil olacağı təqdirdə akkreditasiyasının xəbərdarlıq edilmədən geri götürülməyəcəyini bilir. Yarış meydançasına giriş icazəsi olduqda da eyni qaydalar tətbiq olunur. Əgər operator yarış meydançasında qadağan olunmuş sahələrə daxil olarsa və ya canlı yayım hüququ olan Yayımçı, hakim və yarış iştirakçılarında maneçilik törədərsə, yaxud da kamera ilə yarış iştirakçısı arasında saxlanılmalı olan ən azı 2 metrlik məsafəni pozarsa, onun akkreditasiyası geri götürülməkdir.

YAYIMÇI tərəfindən imzalanan bu Razılaşma bütün hallarda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq idarə olunacaq və şərh ediləcəkdir. Bu Razılaşmadan irəli gələn və ya onunla bağlı yaranan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll olunmadıqda, Azərbaycan Respublikasının Qanunvericiliyinə müvafiq olaraq həll ediləcəkdir.

YAYIMÇI, bu Razılaşmanı imzalayan şəxsin YAYIMÇININ müvafiq qaydada səlahiyyətləndirilmiş nümayəndəsi olduğunu və bu Razılaşmanı imzalamaq və icra etmək üçün tam səlahiyyətə malik olduğunu təsdiqləyir.

KİV təşkilatı:	
ADI, SOYADI:	
TARİX :	
İMZA :	

ƏLAVƏ 3

VEBSAYT ÜÇÜN ANKET

AGF-nin rəsmi yarışları / tədbirləri zamanı akkreditasiya əldə etmək üçün internet saytları müəyyən meyarlara cavab verməlidirlər. Ərizəçilər aşağıdakı anketi doldurmalı və onu AGF-nin mətbuat katibliyinə elektron poçt vasitəsilə (press@agf.az) göndərməlidirlər.

1	KİV təşkilatının adı			
2	URL ünvanı (saytın ünvanı)	www.		
3	Məzmun	Yalnız gimnastika (hə – yox)		
		İdmanın bir çox növləri (hə – yox)		
4	Status	a) Müstəqil (hə – yox)		
		b) Mövcud media qurumunun törəməsi (hə – yox)		
4	Əgər b = hə olarsa, təşkilatın / qurumun adı			
5	Fəaliyyət	100 % peşəkar (hə – yox)		
6	Təsis ili		Dil(lər)	
7	Sahibi / Şirkət adı			
8	Naşirin adı (varsa)			
9	Redaktorun tam adı			
	El. poçt ünvanı			
	Ofis telefonu			
	Mobil telefon			
10	Gündəlik / orta...	İzləyicilər		

Mən bu formanı doğru məlumatlarla doldurduğumu təsdiq edirəm.

Adı / KİV

Tarix

İmza

AGF-nin KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ HAQQINDA QAYDALARI – 2021

ƏLAVƏ 4 – PEŞƏKAR JURNALİSTİKA QAYDALARI

AGF onun rəsmi yarışlarını işıqlandıran jurnalistlər üçün peşəkar iş mühitini təmin etməyə çalışır. KİV nümayəndələri peşəkar jurnalistika qaydaları ilə razılaşmaqla və bu qaydaları imzalamaqla iş məkanı və ətraf mühitin bütövlüyünü qorumağa kömək etməlidirlər.

1. KİV nümayəndələri yarış zamanı alqışlamamalı, fit çalmamalı və azarkeşlik etməməlidirlər. “KİV nümayəndələrinin azarkeşlərə məxsus davranış nümayiş etdirməməli” prinsipi çoxdan qəbul olunmuş bir qaydadır və peşəkar jurnalistlər tərəfindən onilliklər boyu dəstəklənmişdir.
2. KİV nümayəndələrinə KİV üçün ayrılmış zonalara giriş hüququ müstəsna olaraq jurnalist qismində çalışmaları məqsədilə verilir. AGF-nin mətbuat katibliyinin icazəsi olmadan, KİV nümayəndələri onlar üçün ayrılmış zonalarda reklam materiallarını yerləşdirə bilməzlər.
3. Akkreditasiyası olan KİV nümayəndələri yarış məkanında idmançılardan avtoqraf almamalı və yaxud onlarla şəkil çəkdirməməlidirlər.
4. Akkreditasiyalar AGF-nin qərarına əsasən yalnız yarış zamanı çalışan KİV nümayəndələrinə verilir.
5. Sərbəst surətdə fəaliyyət göstərən jurnalistlər və ya fotoqraflara hər hansı bir media qurumuna aidiyyatları olduqlarını təsdiq edən yazılı sübut olmadan akkreditasiya verilmir.
6. İnternet və yayım şirkətlərinə aid KİV nümayəndələri hazırkı sənəddə qeyd olunan qaydalarla yanaşı, Yayımçı Bəyannaməsini də (Əlavə B) imzalamalıdırlar.
7. AGF-nin rəsmi yarışları / tədbirləri zamanı qeyri-redaksiya və ya kommersiya məqsədilə istənilən səs yazısı və ya çəkilişlərin aparılması, rəqəmsal görüntülərin qeydə alınması və istifadə olunması qadağandır.
8. İdmançılar üçün ayrılmış yerlər, yarış meydançası və isinmə zalına giriş ictimaiyyət və KİV nümayəndələri üçün qadağandır. Müsahibələr KİV nümayəndələri üçün əvvəlcədən ayrılmış yerlərdə götürülməlidir.
9. Hər bir KİV nümayəndəsi onlar üçün ayrılmış yerlərdə sakit və peşəkar ab-havanı qorumaqla həmkarlarına hörmətlə yanaşmalıdır.
10. Yarış meydançasında çalışan fotoqraflar yarış zamanı heç bir halda gimnastlar və ya məşqçilərə işarə etməməli və ya onlarla ünsiyyət qurmamalıdırlar.
11. Podium məşqləri zamanı KİV nümayəndələri yarış meydançasına daxil ola bilirlər. Bundan əlavə, KİV nümayəndələri yarış başlamadan öncə məşq zallarında xüsusi ayrılmış yerlərdə məşqləri izləyə bilirlər. Yarışma başlanan andan KİV nümayəndələri məşq zalına buraxılmırlar.

12. KİV nümayəndələrinin iş saatları haqda məlumat onlara AGF-nin mətbuat katibliyi tərəfindən əvvəlcədən verilir. KİV nümayəndələri yalnız əvvəlcədən xəbər verilmiş iş saatlarında yarış məkanında ola bilərlər.

AGF KİV nümayəndələrinə verilmiş akkreditasiyaların geri götürülməsi vasitəsilə yuxarıda qeyd olunan qaydalara əməl olunmasını təmin etmək hüququnu özündə saxlayır. Bu qaydalarla bağlı hər hansı bir sual yarandıqda, AGF-nin mətbuat katibliyi ilə əlaqə saxlamağınız xahiş olunur.

Çap hərfləri ilə adı:

KİV təşkilatı:

Tarix:

İmza: